


# SƏXAVƏT OCİYEVİN MÜKƏMMƏL MONOQRAFIYASI

1888-ci ildə Azərbaycandan - Bakıdan ziyalılardan ibarət bir qrup Özbəkistana gəlirlər. Bu qrupun tərkibində Hacı Həşim Bakuliyev, Molla Abbas Xəlilov, Mirzə Məhəmməd Axundzadə, Abdulla Gəncəvi, Mahmud Əli Gəncəvi, Yusif Əli Əsgərov, Şeyx Əbulqasim əl-Genci və bir çox ziyalılar vardi. Bu ziyalılar Türküstanda böyük elmi, pedaqoji, mədəni və ictimai sahələrdə böyük işlər görməyi sənki öhdələrinə götürdülər. Oyanmış Türküstanda, cədidlik fəaliyyətinə başlayan ölkədə böyük ideyalar həyata keçirməyi qarşılara məqsəd qoydular. Məsələn, onlardan biri - Mirzə Məhəmməd Axundzadə Gəncə şəhərindəki pedaqoji fəaliyyətini Səmərqənddə davam etdirməyə başladı. O, 1907-1915-ci illərdə Səmərqəndin "Minqtut" və "Seyid" məhəllələrində Seyid Rza Əlizadənin açdığı "Həyat" və "Yeni həyat" məktəblərində dərs deyirdi.

Seyid Rza Əlizadə Türküstanda yeni tipli məktəb açan ilk məarifçilərdən biri olmaqla, orada xalq maarifinin və mədəniyyətinin inkişafındaki müstəsna xidmətləri olan böyük ziyalı həmyerilərimizdəndir.

Ü.Hacıbəyovun "O olmasın, bu olsun", "Arşın mal alan", "Evliyən subay", N. Nərimanovun "Nadir şah", Ə. Haqverdiyevin "Milliyətçilər", M.F.Axundovun "Hacı Qara", N. Nərimanovun "Şamdan bəy" H.Cavidin "Şeyda", "Şeyx Sənan", "İblis" və bu kimi Azərbaycanın bir çox klassik sehne əsərləri Özbəkistanda - Daşkənd, Səmərqənd, Buxara teatr səhnələrində oynanılmışla yanaşı, bu əsərlər həm də özbək teatr mədəniyyətinin inkişafında böyük məktəb olmuşdu. Bütün bu işlərin həyata keçirilməsində görkəmli elmi-ictimai xadim, tanmış jurnalist, pedaqoq, ədəbiyyatşunas, tərcüməçi və aktyor Seyid Rza Əlizadenin əvəzsiz rolü danılmazdır. O, fitri istədidi və zəhməti sayesində özək, fars, ərəb, ingilis, alman, fransız, italyan, ivrit, kürd, tacik, urdu, rus, erməni dillərini öyrənib.

Türküstanda cədidçilər adlandırılın yenilikçilər hərəkatının öncüllerindən birinə çevrilib. Xalqı maarifləndirmək, cəhalət yuxusundan aylıtmaq üçün ister Türküstanda, ister Qafqazda, ister Hindistanda nəşr olunan qəzet və jurnalarda yüzlərlə məqalə və şeir dərc etdirib, müxtəlif qəzet və dərgilərində rədaksiyalarında çalışıb. 1906-ci ildə Qafqaza gələndə böyük satirik Mirzə Ələkbər Sabırla görüşüb. Qafqazda türk dilində nəşr olunan "Irşad", "İqbəl", "Molla Nəsrəddin" kimi qəzet və jurnalara "Bəhlul", "Neşter", "Zənbur", "Rəncəbər", "Şapalaq", "S.R.Səmərqəndi" və s.



imzalarla yazılar göndərməklə ya-naşı, həmin qəzet və jurnalların Səmərqənddə yayılmasında da böyük əməyi olub.

Stalin repressiyasına tuş gələn Seyid Rza Əlizadəyə 1941-ci il sentyabrında 5 il həbs cəzası verilir və onu Rusiyada dövlət adamlarının, siyasi xadimlərin, xarici diplomatların, rəhbər işçilərin saxlanlığı Vladimir şəhərindəki həbsxanaya göndərilər. 1943-cü il fevralın 4-də cəza müddəti bitir. Lakin onun azad olunmasını təhlükəli sayaraq istintaqsız, məhkəməsiz "Təhlükəli adam" kimi müharibənin sonuna dək həbsxanada saxlanması haqqında qərar qəbul edilir. S.R.Əlizadə həbsxanada olarkən maarifçilik missiyasını elindən-könlündən yan qoymur. O, yalnız həbsdə olanlara deyil, həbsxana nəzarətçilərinə və rəhbərlərinə də dərs demişdir. 8 il məhbus heyati süren, tez-tez xüsusi rejimli kamərada saxlanan Seyid Rza Əlizadə 1945-ci il dekabrın 24-də 58 yaşındadır vərəm xəsteliyindən dünyasını dəyişir. 1957-ci ildə bir çox represiya qurbanları kimi S.R.Əlizadəyə də bəraət verilir. 1987-ci ildə isə çox çətinliklə olsa da, nəvəsi Fəhad babasının nəşini Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbiristanlığından Səmərqəndə getirir və "Pəncab" qəbiristanlığında dəfn etdirir.

Ana tərəfdən Üzeyir bəyin yaxın qohumu olan, haqqında söhbət açılan Seyid Rza Əlizadənin ziyalı şəxsiyyəti barəsində nə bilirok?

Bu sənalın en mükəmməl cavabı ni günümüzdə əlimizə çatan bir kitabdan - Özbəkistanda yaşayıb-yaradın ziyalılarımızdan biri, Səmərqənd Dövlət Universitetinin profesor Səxavət Ociyevin "Seyid Rza Əlizadənin həyat və yaradıcılığı" adlı monoqrafiyasından (rus dilində) öyrənmək mümkündür. Bu kitab elmi-nəzəri məzmunu ilə yanaşı, saysız-hesabsız tarixi-ədəbi faktları ilə də diqqətimizi cəlb etdi.

S.Ociyevin monoqrafiyası üç fəsil və hər fəsil də üç bölmədə

gruplaşdırılmışdır. "Seyid Rza Əlizadənin həyat və yaradıcılığı" əsərinin quruluşu belədir: "Seyid Rza Əlizadənin həyatı və maarifçi-pedaqoji görüşləri" adlı ilk fəsildə "S.R.Əlizadənin yaşayıb-yaratdığı dövrün ictimai-siyasi xarakteristikası", "S.R.Əlizadənin həyatı və maarifçi-pedaqoji fəaliyyəti" və "S.R.Əlizadənin fəaliyyətində Azərbaycan, özbək, rus və dünya pedaqoji əlaqələri haqqında" kimi problemlər işığında həm S.Əlizadənin həyat və yaradıcılığı, həm də dövrün mənzərəsi araşdırılmışdır.

"S.R.Əlizadə təlim-tədrisin mahiyəti və məzmunu haqqında" adlı ikinci fəsildə "Türküstanda yeni metodlu məktəblərin yaranmasında S.R.Əlizadənin rolü", "S.R.Əlizadə təhsilin məzmunu haqqında" və "S.R.Əlizadə təhsilin metodu haqqında" pedaqoji görüşləri tədqiq edilmişdir. "S.R.Əlizadə təlim-tərbiyyə haqqında" adlı üçüncü fəsildə isə "S.R.Əlizadənin təlim-tərbiyyənin məqsədi və xarakteri haqqında" və "S.R.Əlizadə tərbiyyənin prinsipləri və metodu haqqında" kimi bölmələr daxilində Seyid Rza Əlizadənin təhsil sahəsindəki görüşlərini, Türküstanda yeni tipli məktəblərin açılmasında elmi - nəzəri rolunu diqqətə çəkmışdır.


130-a yaxın ədəbiyyat siyahısında Seyid Rza Əlizadə kimi böyük alim, pedaqoq haqqında yazılmış mənbələrin təqdimini də işin məziyyətlərindən hesab edə bilərik.

Bir sözlə, bu əsər vasitəsilə Azərbaycan əsilli, amma bütün ömrünü Türküstanda - Səmərqəndə yaşayıb fəaliyyət göstərən tarixi şəxsiyyət haqqında mükəmməl məlumat əldə etmək mümkündür. Onun titanik fəaliyyəti iki xalq - iki dövlət arasında əsrlərdən gələn mənəvi körpünün qızıl kərpiclərindəndir.

Bir neçə kelmə də "Seyid Rza Əlizadənin həyat və yaradıcılığı" adlı monoqrafiyasının müəllifi haqqında qeyd etməyi məqsədə uyğun hesab etdik.

Səxavət Qulamirzə oğlu Ociyev Azərbaycanda anadan olmuşdur. Orta məktəb illərindən onda Səmərqənd tarixinə böyük maraqlı vardi. Tale onu ötən əsrin 70-ci illərində Səmərqəndə gətirib çıxardı. Burada ilk olaraq ali təhsil almaq qərarına gəldi və Səmərqənd Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Sonralar müxtəlif yerlərdə çalışdı. Onun qələmindən yüzdən çox elmi-metodiki göstəricilər, elmi-publisistik məqalələr, saysız-hesabsız tərcümələr çıxdı. Onun elmi yazıları, publisistik məqalələri özbək, Azərbaycan, tacik və rus dillərində idi.

Səxavət Ociyev 1992-ci ildə ya-



radılmış "Azərbaycan-Özbəkistan mədəni əlaqələr mərkəzi"nin sədri kimi fəaliyyət göstərir. Səmərqənddə vaxtilə yaşayıb-fəaliyyət göstərən Azərbaycan əsilli ziyalılar haqqında araşdırımların müəllifi kimi də Səxavət Ociyev'in imzası meşhurdur. Xüsusən Seyid Rza Əlizadənin həyat və fəaliyyətinə dair elmi araşdırımlar da Səxavət Ociyevə məxsusdur.

Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin əməkdaşı Səxavət Ociyev 1996-ci il noyabrın 27-de Bakıda Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda "Seyid Rza Əlizadənin məarifçilik fəaliyyəti və pedaqoji görüşləri" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. S.Q.Ociyevin elmi rəhbəri pedaqoji elmlər doktoru, akademik H.M.Əhmədov, rəsmi opponentleri isə pedaqoji elmlər doktoru, professor Ş.Ə.Mikayilov və pedaqoji elmlər namizədi, professor M.M.Həsənov olub, hər üçü azərbaycanlı idi. Sonralar həmin dissertasiya işinin bazasında "Seyid Rza Əlizadənin həyat və yaradıcılığı" adlı monoqrafiya nəşr etdirilmişdir.

Səxavət Ociyev hazırda həmin Universitetin professorudur. Azərbaycan təəssübkeşli bu böyük ziyalının böyük işləri ayrıca bir yazı mövzusudur. Belə qənimət əsərinə görə ona minnətdarlıq. Səxavət Ociyevin "Dilin ifadəsi" (şeirlər, hikmətli sözlər) adlı kitabı (2011) da ədəbi ictimaiyyət tərəfindən qarşılıqla qarşılıqlı olmuşdur. "Vətən həsrətli şeirləri"ndən ana torpaq nəfəsi təşəxsindən olan şairin misralarındandır:

*Uca dağlarını, bulaqlarını,  
Baharda göyərən yarpaqlarını,  
Barlı-bərəkətli budaglarını  
Görməyə dərixdim, ey ana torpaq.*

Yorulmaz tədqiqatçı alim, professor, vətən aşığı Səxavət Ociyev pedaqoji fəaliyyətində uğurlar və yeni yaradıcılıq üfüqləri arzulayırıq.

**Almaz ULVI.**  
**filologiya elmləri doktoru.**